

ƏBU HAMİD QƏZALİNİN HƏYATI VƏ ƏSƏRLƏRİ HAQQINDA

(Əvvəli ötən nömrədə)

Qəzali 1095-ci ildə tədrisi tərk etmiş, Bağdad mədrəsəsi müdirliliyini qardaşı Əhməd Qəzaliyə tapşırmış, ailəsi və yaxınları ilə halallaşaraq Həcc ziyarəti məqsədilə səfərə çıxmışdır (9, Önsöz, s. 23). Qəzali əvvəlcə Qüdsə getmiş, «Beyt-əl-Müqəddəs»də bir çox peygəmbərlərin ibadət yeri olan Qübbət əs-Səhrada olmuş, Xəlil ər-Rahməndə (Fələstin) İbrahimin (s) qəbrini ziyarət etmişdir. Burada: 1) şahların hüzuruna getməyəcəyinə; 2) onlardan hədiyyə qəbul etməyəcəyinə; 3) heç kəslə mübahisə etməyəcəyinə and içmişdir. Sonra Mədinəni, 489/1096-ci ilin Həcc mövsümündə isə Məkkəni ziyarət etmiş, Misir və İsgəndəriyyədə olmuşdur. Elmi mənbələrdə Qəzalinin «Həcc səfəri»nin 11 il davam etdiyi qeyd olunur (6, s. 24).

Mütərəqqi keyfiyyətlərinə, mətədil mövqeyinə baxmayaraq, yuxarıda qeyd olunduğu kimi Qəzaliyə həsəd aparan, düşməncilik edənlər vardı. Bəzi tədqiqatlarda Qəzalinin Nizamiyyə mədrəsəsindəki mövqeyini tərk etməsini əleyhdarlarının fitnələri ilə, xüsusilə Həsən Səbbahın «fəaliyyəti» ilə bağlayırlar. Fitnə-fəsad, qəllər təşkil etməkdə ad qazanmış - «Həşşəsi», «Şeyx əl-Cəbəl» isimləri ilə məşhur, batını Həsən Səbbah (473 -518) həmin dövrə yaşamışdır (Bax:11, s.18, 22-23).

Əbu Hamid Qəzalinin mədrəsəni tərk etməsini çeşidli mənalara yozurdular. Ölkə xaricində (İraqdan kənarda) yaşayınlar Qəzalinin siyasi təzyiqə məruz qaldığını zənn edir, yerli camaat - «böyük üləmaya göz dəydi» deyirdilər (8, s. 63). Bağdadın yüksək təbəqəli adamları onun ruhi sarsıntıdan ağlıni itirdiyini hesab edirdilər. Çünkü onların fikrincə, elmdə Qəzalinin mövqeyindən üstün mövqe, hörmət və nüfuzundan ali bir hədd yox idi. Bu dünya səadətindən könüllü əl çəkmək - onların nəzərində divanəlikdən başqa bir şey deyildi.

Qəzali 11 il əyninə dərviş libası (suf) geymiş, əlinə ucu dəmir əsa almış inziva həyatı sürmüştür. İki il Şamda (Suriyada) Əməvi məscidində gündüzlər zikir (Quran oxumaq), fikir (təfəkkür), şükür (ibadət) ilə məşğul olar, gecələr isə minarədən enər, təkəbbürlü nəfsini «qırmaq» üçün məscidin köməkçi məişət otaqlarını yuyub təmizlərdi. Onun qaldığı minarə sonralar «Əl-Qəzaliyyə» adını almışdır (11, s. 24). Ziya Bünyadov «Dinlər, təriqətlər, məzhəblər» kitabında - Cüneydiyyənin bir qolu olub, Qəzalinin düşüncələrini mənimsəyənlər tərəfindən sonradan «Qəzaliyyə» adlandırılan təriqətin olmasını bildirir (Bax: 4, s. 215).

Muhammed Qəzalinin sufi həyatını «böyük cihad» adlandırmaq olar. O, nəfsini qırmaq, ihlasa və qurtuluşa nail olmaq üçün mövqeyini, elm və vəz kürsüsünü, 300-dən artıq tələbəsini könüllü tərk etmiş, dərviş libasına bürünüb

inzivaya çəkilmiş, «böyük cihad»a başlamışdı: nəfsi-əmmarə, nəfsi-ləvvamə dərəcələrindən keçərək, nəfsi-mülhimə, nəfsi-mütməinə, nəfsi-raziyə, nəfsi-mərziyə, nəfsi-kamile məqamlarına yüksəlməyə can atıldı (11, s. 28). Qəzali mərziyə, nəfsi-kamile məqamlarına yüksəlməyə can atıldı (11, s. 28). Qəzali qurtuluşu təsəvvüf yolunda, elmə əməl etməkdə, hal əqli olmaqdə görərkən, əslində sağalırdı - nəfsi əmmarədən, şan-şöhrət, təkəbbür mövqə və mənsəb hərisliyi kimi coxlarının mübtəla olduğu mərzəzlərdən xilas olurdu (6, s.18). Bəli, o öz nəfsi, mühitin təsiri ilə, bəşəri ehtiraslarla böyük savaşa təntənəsi, Qəzalinin yeni həyatının başlangıcı idi.

Xanəgaha çəkilərək yaradıcılıqla məşğul olan mütəfəkkir öyrəndiklərini, nəzəri biliyini səfərlərdəki həyat təcrübəsi sınagından keçirərək təhlil edir, nəzəri biliyini səfərlərdəki həyat təcrübəsi sınagından keçirərək təhlil edir, gəldiyi iibratamız nəticələr dolğun əsərlərə çevrilirdi. Qəzalinin 11 illik sufi gəldiyi iibratamız nəticələr dolğun əsərlərə çevrilirdi. Qəzalinin 11 illik sufi həyatı - onun yaradıcılığının ən məhsuldalar illərinə təsadüf edir. Elmə əməldə elə bir mərtəbəyə nail olmuşdu ki, onu - «zamanın qütbü və iman mərkəzinə aparan yol» adlandırırdılar. 4 cildlik (cəmi: ~ 4300 s.) «İhya ulum əd-din» («Din elmlərinin dirçəldilməsi») traktatı, 1095-ci ildə yazdığı «Məqasid əl-fəlasifa» («Filosofların məqsədləri»), («Təhafüt əl-fəlasifə») («Filosofların (özlərini) təkzibi»), 1099-cu ildə yazdığı «Meyar əl-elm» («Elmin meyarı»), «Məhəkk ən-nəzər» («Baxışın məhək dəşı»), 1103-cü ildə yazdığı «əl-Qistas əl-müstəqim» («Düzungün tərəzi»), 1109-da yazdığı «Əl-müstəfa fi elm əl-üsul» («Üsul elminə dair saflaşdırma»), «Qayə ən nihayə Məqsəd» («Qayə və son»), «Xülasət ət-təsnif fit-təsəvvüf» («Təsəvvüf haqqında əsərlərin təsnifatının xilasası»), «Həqiqət ər-ruh» («Ruhun həqiqəti»), «Təlbis iblis» («İblisin dəyişməsi»), «Mizan əl-əməl» («Əməller tərəzisi»), «Əl-hikmə fi məxlūqatullah» («Məxlūqatın hikməti»), «Əl-qavaid əl-aşara» («On qayda»), «Məqamat əl-üləma bəynə yədəy əl-hülfə vəl-üləma» («Xəlifə qarşısında alimlərin məqamları»), «Əl kəş və təbiyin fi qürur əl-xalq əcməin» («Bütün xalqın qüruruna dair kəşf və təbəb»), «Kitəb əz-zühd əl-fath» («Açıq zahidlik haqda kitab»), «Mükəsifat əl-qülib əl-mükarribə ilə elm əl-quyub» («Qeybler elminə yaxın olanların qətblərinin səsləri»), «Məaric əl-quds fi mədaric mərifət ən-nəfs» («Nəfsin mərifətinin dərəcələrinə dair qüdsü merac»), («Risalə fi haqiqət əl-ulum li əhl əl-fühum») («Fəhm əhlinin elmlərinin həqiqəti haqqında risalə»), «Miskat əl-ənvar fi lətaif əl-əxbar» («Xəbərlərin incəliklərinə dair işıqlar taxcası»), «Yanılmaqdan xilas edən» («Əl munqiz min əd-dələl») və digər əsərləri bu illərin məhsulu hesab olunur.

Qəzali «Qırx əsas» əsərini təriqətlərin tədqiqinə həsr etmişdir. O, müxtəlif məzəhbə və təriqətlərin qədər və iradə məsələlərinə münasibəti haqqında yazır: «Qədər və iradə - xam ayaqların sürüsdüyü bir mövzudur (12,s.11.). «Onlara deyilir ki, Allahın buyurduğu ilə əxlaqlanın. Sükut edin» (12,s.14). «Qədər Allahın sirridir. Onu araşdırma. Kim qeyb aləminin əsərini bilmək istəsə - sevgi, məhəbbət, iħlas və doğruluqla peygəmbərlərin(ə) yoluna düşsün. Nübüvvətin əşşarını bilmək istəyən - təzim və həya ilə Allahın əmrlerinə uysun, nəfsi ilə cihad etsin» (12, s.15). Göründüyü kimi, Qəzali ibadəti - hissi idrakin davamı, məntiqi idrakin təməli hesab edirdi.

İngilis şərqşünası A.Arberi yazar ki, sufizmi tədqiq edəcək «der wahre meister» («Həqiqi usta») hələ doğulmamışdır (5,s.312). Çünkü sufizmi tədqiq etmək üçün nəzəri bilik kifayət deyil. Sufizmin prinsiplərinə əməl etməklə mahiyyətinə - həqiqətinə varmaq olar. Buna isə bəzilərinin elmi, bəzilərinin isə, Qəzalinin təbirilə desək, əməli - sidqi və fədakarlığı, habelə xarakteri - psixologiyası imkan vermir. Bu imkana malik olanlar da sonralar özünə güvənərək ifratı varır, «Həllac»lıq, «Mehdi»lik iddiasına düşürlər. Qəzali hələ X əsrde sufizmi tədqiq edən «həqiqi usta» olduğunu öz şəxsində və dünya fəlsəfə tarixində «İhya Ulum əd-din» əsərində təsdiq etdi. O, sufizmin əsl məqsədini dərk etmək üçün bu yolu 11 il ərzində özü şəxsən keçdi: mistik hal və məqamları yaşadı, onların həqiqətini, insana bəxş etdiyi hissələri duydı, əsil mahiyyətini anladı - «Həqiqətə sufilərin yolu ilə çatmaq olar» - qərarına gəldi. Qəzali, nəhayət, sufizmin Qurana və peygəmbər ərkanına əsaslanan yaşam tərzi, kamilliyyə aparan yol, saf düşüncə forması - elm və mərifətin məxsusi sintezi nəticəsində Allahla ünsiyyət metodu olduğu qənaətinə gəlməmişdir(11, c. IV, s. 608-611).

Qəzali sufizmə olan dərin rəğbətilə yanaşı ondaki ifrat meyilləri də görürdü: «Sufilərin hallarını sözə anlatmaq mümkün deyil, xülasə, bir qismi Allaha hülul etdiyini, digəri Allah ilə birləşdiyini, başqası da Allaha vasil olduğunu xəyal edər. Bunu dilə gətirmək xətadır. «Əl-məqsəd əl-aksə» kitabında qeyd etdiyim kimi, bu hallara düşən kəs şairin - «Dəyə bilməyəcəyim bir hal vəqe oldu, hüsnü-zənn et, həqiqətini sorma» misrasından başqa bir söz söyləməməlidir» (8, s.66).

Qəzali «İhya ulum əd-din» əsərinin IV cildi «Əl-munciyat»ın 6-cı kitabı olan «Məhəbbət, şövq, ünsiyyət və riza»nın 13-cü bəyanında (bəhsində, paraqrafında) yazar: «Bilmiş ol ki, ünsiyyət davam etdirikcə ... Allah ilə minacatda bir genişlik, bir nəşə və sevinc əmələ gətirir, bəzən aşırı cəsarət, təzim və sayqıya yaraşmayan ifadə və hərəkətlərə səbəb olur. Bu hala insiyyət məqamında olanlardakı kimi, istəyib lakin ola bilməyənlərdə də təsadüf edilir. Bu isə küfrə aparır» (11, c. IV s. 611.). O, sübut etməyə çalışır ki, Mənsur Həllacın «Ən əl-həqq», Bəyazid Bistaminin «Sübhani, Sübhani» kimi sözlerinin avam təbəqəsinə böyük zərəri vardır. Qəzalinin «şəth» adlandırdığı bu sözələr - əməlsiz yüksək məqam və hallara nail olmaq ehtirası oyadır və insanları yanlışlığa aparır. O, həmin əsərində belə bir fakt göstərir ki, «o dövrə bu səbəbdən bir çox əkinçilər rəncərbərlikdən əl çəkib «Həllachiq» iddiasına düşür, hətta «bizim sözlərimiz – haqq nürunun təcəllüsüyle içdən doğan sözlərdir» – deməkdən çəkinmirlər» (11, s. 95).

Qəzali əsərlərində Mənsur Həllacın, Əbu Bistaminin, Şiblinin kəlamlarına geniş yer verir, keçirdikləri hal və çatdıqları məqamlara qətiyyən şübhə etmir, əksinə onların Allah qatında mövqeyinin daha üstün ola biləcəyini vurgulayırlar. «Onların hal və məqamlarını şəxsən yaşamayan onları inkar etməkdə haqlı deyil, eyni zamanda onlar qədər Allah yolunda sidqi və fədakarlığı olmayımanın da kor-koranə onları təqlid etməsi doğru deyildir» (11, s. 96) - deyən Qəzalinin

hər hansı bir prosesin təhlilində ictimai mövqe və rifah zəminindən çıxış etməsi, ədalətli və rasional mövqeyi göz önungdədir.

Qəzalinin dövrümüzə gəlib çatan ən böyük şah əsəri yuxarıda qeyd etdiyimiz 4 cilddən - 40 kitabdan ibarət «Din elmlərinin ihyası»¹ traktatı 1306-ci il Meyməniyyə (Misir) ərəbcə nüsxəsindən türk dilinə Əhməd Sərdaroğlu tərəfindən tərcümə olunmuşdur. Ön söz Übeydullah Küçük, əsərin təqdimi Əhməd Davudoğluna məxsusdur Əsəri nəşr edən İstanbul Bədir yayinevi tərcümənin əslinə uyğun olduğunu qeyd edir.

Fərabi «İhsa əl-ulum» («Elmlərin təsnifatı») əsərində elmləri 5 bölməyə ayırmışdı: dil elmi və onun qisimləri; məntiq və onun qisimləri; riyazi elmlər, astronomiya, musiqi; fizika, metafizika; mülkü elmlər, fiqh, kəlam.

Qəzali Fərabi ırsından faydalanaraq onun konsepsiyasını özünəməxsus şəkildə təkmilləşdirmiş və elmin əməldə təcəssümü, ardıcılığını öyrədən «İhya ulum əd-din» əsərini yazmışdır. Bu əsəri Qəzalinin «insanın kamilləşmə konsepsiyası» da adlandırmış olar. Çünkü Qəzali bu əsərilə elmləri yalnız müyyəyen elm sahəsi ilə məşğul olan mütəxəssislərin dar çərçivəsindən çıxarıb daha geniş kütlənin ixtiyarına vermişdir.

Qəzali insanın kamilləşməsinə təsir edən amilləri – ibadət, adət, məxlumat aspektində tədqiq edir. Ona görə də «Din elmlərinin ihyası» traktatı yuxarıda qeyd olunan məqsədə uyğun olaraq I cild «əl-İbadət», II cild «əl-Adət», III cild «əl-Məxluqat», IV cild «əl-Munciyat» (Qurtuluş, Xilas) adlandırılmalıdır.

Qəzali «İhya... » əsərinin 1056 səhifədən ibarət I cildində ibadətin izharına 10 kitab həsr etmişdir: 1) Elm; 2) Əqidə; 3) Təmizlik; 4) Namaz; 5) Zəkat; 6) Oruc; 7) Həcc; 8) Quran oxuma; 9) Zikir və dəvət; 10) Virdlər, ihyanın təfsilatı. «İbadət»in sonuncu (10) bəyannıda insanın gün rejimi (həyat tərzi) təyin olunur və əsaslandırılır. Qəzali günün (24 saatın) 8 saatını - yatmağa (6 saat-gecə, 2 saat-gündüz), 8 saatını – dua, zikir, Quran oxuma, və təfəkkürə, 8 saatını isə dolanışq, təminat məqsədlərinə ayırmayı təklif edir (Bax: 11, s. 987), fikrini hədisi-şeriflə davam etdirir: «Nəfsinin, qonağın, ailənin sənin üzərində haqqı var – hər kəsə haqqını ver» (11, s. 1004). Qəzali dua, zikir, Quran oxuma və təfəkkürü sabah namazından sonra axırət yolcusunun virdi hesab edir (Bax: 11, s. 982). O, gün doğandan günorta namazına qədər «kar u kəsb» (maddi təminat – İ.Z.) ilə məşğul olmayı, günorta namazından sonra dincəlməyi və ya yatmayı (gecə az yatmışsa) məsləhət görür: «Alimin yuxusu ibadət, nəfəsi təsbihdir» (11, s.994). Qəzali ikinci ilə axşam namazı arasında təsbih və istigfar etməyi, gün ərzindəki fəaliyyətinin hesabını nəzərdə tutaraq «Yaxşılığı artırmadığım gün mənim üçün mübarək deyil», «Xeyir iş görmüsənse - yaxşı söz de yaxud sükut et»,

¹Şərqsünas alim Z.C.Məmmədovun tərcüməsində - «Din elmlərinin dirçəldilməsi». Ərəb işlənə bilər. Lakin bunların heç biri «İhya» sözünü tam əks etdirmir. Əsərin adının - «Din elmlərinin ihyası» tərcümə variantı Qəzalinin «İhya ulum əd-din» fikrini tam ifadə edir. Çünkü mülləff bu əsərində din elmlərini həyata keçirməkdən, Quran'a uyğun bəndəlikdən bəhs edir, İslami yaşam tərzini açıqlayır: «Dini qorumaq, ona əməl etməkdir».

hədisi-şeriflərini misal çəkir: «...zira hər gün ömürdən gedir» (Bax: 11, s. 989-990). O, axşam namazından - gün batandan sonra isə, yenə də (səhər namazından gün doğanadək olduğu kimi), mütləq, elm və təmizliklə məşğul olmayı, gecə namazından sonra isə yatmağın sağlınlığı müvafiq olduğunu bildirir. «Zikir (elm) məclisində olmaq - min rükət namaz, min xəstəni ziyarət, və min ölüni dəfn etməkdən əzfəldir» hədisi ilə elmin, «Alimin yuxusu ibadət, nəfəsi təsbihdir» hədisi ilə alimin dəyərini göstərən Qəzali, zahiri və batını təmizliyin vacibliyini də ibadətin tərkib hissəsi sayır: «Qul təmiz yatarkən ruhu ərşə yüksəlir və gördüyü yuxu çin olur. Qeyb pərdələrinin qaldırılmasının əsl səbəbi - batın təmizliyidir» (11, s. 995).

Qəzali şəxsiyyətindən - abid, alim, tələbə və ya sənətkar, vəzifə sahibi olmasından asılı olaraq ihyə tərtibinin saatlara, ibadətlərə, gecə və gündüzə görə dəyişdirməyi qeyd edir. «Xülasə, ibadətlərin məqsədi qəlbə təmizləmək, paklaşdırmaq, Allah ilə ünsiyyətə nail olmaqdır. Axırət yolcusu özünü yoxlamalı, hansı ibadət daha çox təsir edirə, davam etməli, usandıqda digərinə keçməlidir. «Müvahhidlər isə gecə-gündüz Allahi düşünüb hər zərədə Allahi müşahidə edər, ibret alarlar. Bunların hər bir həli inkişaf və tərəqqiyə vəsilədir, tərtibə ehtiyac qalmaz. Bunlar Allaha yönəlmış kəslərdir» (Bax: 11, s. 1007-1012).

Qəzalinin nəzərincə insanın mənəvi kamilliyinə, ümumiyyətlə formallaşmasına təsir göstərən digər vacib amil «əl-adət» - adətlərdir. Odur ki, «İhya»nın II cildi: 1) Qidalanma ədəbi; 2) Aile ədəbi; 3) Qazanc ədəbi; 4) Münasibət (rəftar) ədəbi; 5) Səma və vəcd; 6) Özünü tərbiyə; 7) Qurbət; 8) Səfər (yolculuq) ədəbi; 9) Zahiri ədəb; 10) Daxili ədəb - adlanan kitablardan ibarətdir.

Qəzali «İhya ulum əd-din» traktatının III cildini mənəvi kamillilikdə mühüm əhəmiyyət kəsb edən psixoloji amillərə həsr edib. «Əl-Məxluqat» - «Məxluqlar» adlanan bu əsərdə insanda ərsən mövcud olan və sonralar yaşam prosesində əmələ gələn xasiyyət və xarakterin mənəvi kamilliyə nə kimi təsirlərinin olduğu 10 kitab daxilində açıqlanır:

- 1) Qəlb;
- 2) Riyazət;
- 3) Şəhvət;
- 4) Dil;
- 5) Qəzəb, kin və həsəd;
- 6) Dünya (mühit);
- 7) Xəsislik;
- 8) Riya və şöhrət düşgünlüyü;
- 9) Lovğalıq və təkəbbür;
- 10) Qürur.

Nəhayət, IV cilddə Qəzali «mənəvi kamillilik» konsepsiyasının son mərhələsini - «Qurtuluş»un 10 şərtini izah etmişdir: tövbə; sabır və şükür; qorxu və ümud; fəqirlik və zühd; təvəkkül; məhəbbət, eşq; ünsiyyət və riza (qane olmaq); mürəqibə və mühasibə; təfəkkür; ölümü xatırlamaq.

Tədqiqatçılar «İhya»ni İslam mədəniyyəti və maarifinin şah əsəri, elm-irfan-hikmət abidəsi adlandırırlar. O, elmi əxlaq ilə, hikməti moizə ilə, nəzəriyyəni təcrübə ilə, sözü hal ilə birləşdirmişdir. «İhya» təkcə ağla xıtab etmir, həm də qəlbə xıtab edir.

«İhya»da ən qəлиз fəlsəfi-etiğ problemlər hər kəsin anlaya biləcəyi bir aydınlıqla qələmə alınmışdır. «İhya» səmimiyyəti və ihlası ilə qəlbə, ruha nüfuz edir.

Qəzali «İbadət» kitabının «həqiqət və şəriət» babında Səhl Dusterinin bir kalamını xatırladır: «Alimin üç elmi var: biri elmi zahirdir ki - hər kəse açıqlar, digəri elmi batındır - bunu əhlinə açıqlar, üçüncüüsü kimsəyə açıqlanmaz - özü ilə Allah arasındadır. Arıslar: «Rübubiyyətin ifşası küfrdür» - demişlər» (11, s. 253).

Qəzali «elmi zahir» dedikdə şəriət, fəlsəfə, tibb və s. elmləri, «elmi batın» dedikdə mərifət elmi olan təsəvvüfü, «rübubiyyət» dedikdə isə nübüvvəti nəzərdə tuturdu. Və yaxud: «Bilik 3 cürdür, onu: 1) Bilərlər, və deyərlər; 2) Bilərlər, amma deməzlər; 3) Nə bilərlər, nə də deyərlər». Yəni, elə bilsilər var ki, onu öyrənir və öyrədirsən (konkret, nəticəsi məlum, dəfələrlə özünü doğrultmuş, ümumi səciyyəli); elələri var ki, onu özlüyündə yəqinləşdirirsən və bunu başqalarına demirsən (bu - xarici informasiya və təcrübə nəticəsində insanın daxilində formallaşan yəqinlik hissidir və fərdi xarakter daşıyır - insanın elmi ilə mənəviyyatının harmonik təzahürü olaraq xüsusi halda doğrudur); Qəzalinin «bilməzlər və deməzlər» dediyi bilik isə Allaha məxsus, məlum anda insanın hələ fəhm eləmədiyi, ehtiva, yaxud kəşf etmədiyi bilikdir. Platonun təbirilə «ideya»dır. Q.Kərimov yazır: «Biz Qəzalinin təkcə İlahiyyat alımı olmaması fikri ilə razıyıq, o, həm də idealist filosofdur» (13, s.21). Lakin Qəzali ehtimalın izharının əleyhina idi: mövcud olmayan haqda iddia (Qurani-Kərim ayələri istisnadır, çünki insanın inamından asılı olmayıaraq mövcuddur) etmək - sui-zənnərdir; sui-zənn isə fitnə yaradır. Odur ki, «Yaradan deyil, yaratdıqları üzərində düşünün» deyir, «yaradılmışların əslini və icmalını öyrənmək olar, təfsilatını isə yox» - qənaatində idi (11, s. 779). «Kainatdakı hər zərrə - Allahın qüdrətinin əsəri və zatının nurundan bir parçadır» (11, s.778) deyərək insanların diqqətini müşahidəyə, maddi varlıqların tədqiqinə cəlb edirdi. O, inanırdı ki, müşahidə mükaşifənin başlangıcıdır - «maddi varlıqlar insan fəaliyyəti üçün bir vasitədir» (11, s.778). Qəzali elmə belə tərif verirdi: «Allah-Təalanın zatını, ayətlərini və yaratdıqlarına münasibətini bilməyə - elm deyilir» (11, s. 87).

Hicri 499-cu (1106) ildə Qəzali yenidən Nizamiyyə mədrəsəsinə təyin edilir, İraq və Xorasan alımlarının ildə bir dəfə onun hüzuruna toplaşması, dediklərini qələmə alması əmr olunur. Türk tədqiqatçısı Ubeydullah Küçük «Mükətabat» adlı kitabın həmin mühazirələr əsasında tərtib edildiyini qeyd edir (Bax: 11, s.62).

Nizamiyyə mədrəsəsinə qayidian Qəzali artıq əvvəlki Qəzali deyildi. Yenidən tədris həyatına qayıdışını Qəzali belə izah edirdi: «Mən əvvəller insanlara mövqə və rütbə qazandıran elmləri öyrədirdim. İndi isə bunları tərk

etdirən, yəqin və müşahidəyə əsaslanan bir imanla nəfsimi və digərlərinin nəfsini islah etmək istəyirəm. Allahdan önce məni islah etməsini, mənə hidayət verməsini, haqqı - haqq, batılı - batılı olaraq göstərməsini, sonra mənim vasitəmle digərlərini də doğru yola qovuşdurmasını diləyirəm» (16, s. 807).

Hicri 500-cü ildə Fəxr-el Mülk batını Həsən Səbbah tərəfindən öldürdükdən sonra Qəzali Vətəni Tusa döndü. Evinin yanında tələbələri üçün bir mədrəsə, sufilar üçün xanəgah tikdi. Ömrünün sonuna qədər zahiri, batını elmləri öyrətməklə, kitab yazmaqla, ibadətlə məşğul oldu. Onun heç nəyə ehtiyacı yox idi. Ona ehtiyacı olanlar isə həmişə yanındaydilar: ailəsi, qızları, sadıq tələbələri - Əbu Mənsur Muhamməd, Muhamməd ibn Əs'ad ət-Tusi, Əbul-Həsən əl-Bələnsi, Əbu Abdullah Tumərt əl-Hüseyni və s.

Vəfatı. Cismən dahiərsayağı 54 il yaşamış Məhəmməd Qəzalinin (1058-1112) ölümü də başqalarına bənzəmədi. Qardaşı Əhməd Qəzalinin dediyinə görə, bütün gecəni zikir, taət, ibadət və tilavətlə keçirdi. Dəstamaznı təzələyib səhər namazını qıldı. Sonra kəfən istədi, başına qoydu, üzünə sürdü, qibləyə dönüb uzandı, canını Rəbbinə təslim etdi (13, s.71). Onun Tusda Tabəran məhəlində dəfn olunduğu qeyd olunur (11, s. 36).

Nəticə əvəzi. Məhəmməd Qəzalinin yaradıcılığa başlamasında onu yetişdirən müəllim və şeyxlərin: Əli Əhməd ər-Radəgani, İmam əl-Hərameyn Əbul Məali Ziyaəddin əl-Cüveyni, Əbul Hüseyin əl-Mərvəri, Əbu Nasr əl-İsmaili, Əbu Səhl əl-Mərvəzi, Əbu Yusuf Ən-Nəssac, Əbu Əli Fəramidi və digərlərinin xidmətlərini qeyd etmək lazımdır. Qəzalinin yaradıcılığı ilə dövrünün tanınmış alımları: Əbul Qasim əl-Quşeyri, Əbul Həsən əl-Vahidi, Əbu Abdulla əl-Bəydəvi, Əbu İshaq Şirazi, Cəlaləddin Rumi, Əbul Məhasin, Əbu Zəkeriyyə Xətib Təbrizi, Əbul Qasim əl-Həriri, Baba Kuhı Bakuvinin dünyagörüşləri arasında müəyyən təsirlər, ümumi və fərdi cəhətlər duyuñur. Peripateik filosoflardan Fərabi (993-1066), İbn Sina və Bəhməyarın əsərlərini tədqiq edən Qəzali ifrat sufilar, panteist filosoflar adlandırılan Mənsur Həllac, Bəyazid Bistami, və əsərlərində adlarını çəkdiyi 600-dən yuxarı digər elm və irfan əhlinin fikirlərini araşdırılmış, mötədil mövqə tutaraq öz orijinal fəlsəfi-etiğ nəzəriyyəsini yaratmışdır.

Qəzalinin ırsından bəhrələnən tələbələr, alim və filosoflar saysız-hesabsızdır: Eyn əl-Qızat Miyanəci (1099-1131), İbn Rüşd, Sihabəddin Sührəvərdi (1154-1191), Nizami Gəncəvi (1141-1209), Foma Akvinski (1225-1274), Nəsirəddin Tusi və b. (15, s.165).

Qəzali yaradıcılığı yüksək elmi dəyəri, sadə və lakonik dili ilə nəzərləri cəlb edir. Xristian kilsəsinin nüfuzlu xadimləri Avqustin Blajenni və Foma Akvinski öz moizələrində Qəzalinin əsərlərindən bəhrələnmişlər. Görkəmlı mütəfəkkirin elmi irsi haqqında fransız, ingilis, alman, ispan, fars, yəhudü, ərəb, türk, rus dillərində minlərlə tədqiqat işi və kitablar yazılmışdır. Qəzalinin «Məqasid əl-Fəlasifə» əsərinin latinca tərcüməsi hələ XII-XIII əsrlərdə Avropa elm mühitində fəlsəfəni anlatmaq üçün istifadə olunmuşdur (9,s.61). «The logical part of al-Ghazali's Maqasid al-falasifa»nın ingiliscə tərcüməsi 1952-ci ildə Nyu-Yorkda, almanca tərcüməsi «Al-Ghazali'y Makasid al-Falasifat» 1888-ci

ildə Leydendə nəşr edilmişdir. «Kitab eyyuhəl-vələd» («Ey oğul kitabı») - Qəzalinin həcmə kiçik, lakin dünyada ən çox oxunan kitabıdır. Əsər YUNESKO tərəfindən dünya dillərinə tərcümə edilərək yayılmışdır. Son əsəri yeddi bölmədən ibarət «Minhac əl-abidin ilə cənnət rabb əl-aləmin» adlı nəsihat kitabıdır (11, s. 59). Alman dilinə Ernst Bannet tərəfindən «Der pfad der gottesdiener» adı altında tərcümə edilmişdir (1, s. 356).

Muhammed Qəzali şair olmasa da şeir, sənət sərrafı idi. Əsərlərində arasıdır şeir parçalarına rast gəlinir. M.Ali Ayni «Hüccətül-İslam İmam Qəzali» əsərində Qəzalinin dünyaya vida edərkən söylədiyi qəsidiəni dərc etmişdir. Abdulkadir Akçıçek «Əl-mürşidil-emin ila mevizetil-muminin» əsərinin tərcüməsinə yazdığı önsözde Qəzalinin: «Ya İmam, sənin üçün Bağdadda dərs demək, elmi mütakallimələr aparmaq bu halından (sufilikdən) daha xeyirli deyildimi?» – sorğusuna şeirlə cavab verdiyini qeyd edir (9, s.13-14). Bundan başqa 1869-ci ildə Parisdə «Lemerre» nəşriyyatında çap olunmuş 95 səhifəlik «Les quatrains d'Al-Bhxoli» əsərində də Qəzalinin şeirləri haqqında məlumat verilmişdir.

Fransız tarixçi A.Masse «İslam» oçerkler toplusunda Qəzali yaradıcılığı və onun fəlsəfə tarixində rolü, tasir istiqamətləri haqqında məlumat vermişdir. V.V.Naumkinin və Azərbaycan filosofu Q.Kərimovun rus dilində nəşr etdirdikləri monoqrafiyalar, türk tədqiqatçıları Ubeydullah Küçük, Necip Taylan, Mustafa Çağrıçı və başqalarının Qəzali ırsinin tədqiqi sahəsindəki qiyaməti araşdırmları diqqətə layıodır.

Qəzali - zamanında cəmiyyəti dini və siyasi böhrandan xilas edə bilən böyük şəxsiyyətdir. Onun bir sıra əsərləri dövlət idarəciliyində, dini məsələlərin çözülməsində vali və vəzirlərin köməyinə çatırdı. Bu və ya digər səbəbdən həmin şəxslər öldükdən sonra əleyhidarları, bəzən onların kitabxanalarını da məhv edirdilər. Məhz belə bir acı aqibət üzündən - Qəzalinin 40 cildlik Quran təfsiri, Mağrib və Əndlüs kitabxanalarında saxlanan digər əlyazmalarının çoxu dövrümüzə galib çatmamışdır. P. Bouyges «Essaie de Chronologies des œuvres de al-Ghazal» əsərində Qəzalinin hazırda 404 əsərinin, Q. Kərimov «Əl-Qəzali və sufizm» monoqrafiyasında 400 kitabının elmə məlum olduğunu bildirirler. Nəzərə alsaq ki, hazırda kitab, elm, tədqiqat işi İslam ölkələrində çox sönük və sistemlisiz aparılır, qədim irsimiz, çoxşərlik fəlsəfə tarixi və onun dəyərli yaradıcılığı layiqinçə araşdırılmır, həqiqətən Mühəmməd Qəzalinin neçə əsəri olduğunu, bunların hansı kitabxanalarda, hansı miqdarda qorunduğu demək çətindir.

Alman şərqişini Brokkelman Qəzalının 75 əsərinin siyahısını vermişdir. Bunların əsasən Berlin, Drezden, Vyana, Leyden (Hollanda), Britaniya muzeyləri, Leypsiq, Upsala, Bern (İsvəçrə), Paris, Mançestr (İngiltərə), Zeytuna (Tunis), İstanbul Köprülü 697/700, Fatih 2543/52, Qahirə, Şam-Əm, Məshəd, Pişavər (Pakistan), Aliqarh, Rampur (Hindistan), Madrid, İsgəndəriyyə, Tehran, Beyrut, Nyu-York, Sarbonn kitabxanalarında saxlanıldığı qeyd olunur (Bax: 11, I c. önsöz, s.52-62).

Muhəmməd Qəzali yalnız İsləm bölgəsində deyil, Avropa elm mühitində tanınmış qüdrətli şəxsiyyətdir. Qəzalinin zəngin irsi son illərədək əsasən iki istiqamətdə araşdırılmışdır. Tədqiqatçıların bir qismi Əndəlüs filosofu İbn Rüşdün (1126-1198) «Təkzibi təkzib» əserinin təsiri altında onu materializm, elm və tərəqqinin, ürnumiyətlə fəlsəfənin qatı düşməni kimi tənqid etmiş, digərləri isə içtimai mühitə güclü təsiri ilə nüfuz qazanmış böyük İlahiyat alimi kimi təqdir etmişlər. (13, s.71). Qəzali bir sufi, bir mütəkəllim, məntiqçi və ya böyük filosof kimi tədqiq oluna biler. Lakin o bunlardan sadəcə biri deyil, hamısı birdən bütöv bir tam olaraq qarşımıza çıxır. Qəzalinin dinamik düşüncə dünyası kələmdən şəriət elminə, fəlsəfə və məntiqdən təsəvvüfə qədər uzanan çox geniş bir əhatə dairəsinə malikdir və cəmiyyətin bütün təbəqələrinə ünvanlanmışdır (21, s.167).

Fransız şerqşünası Luis Qardet yazır ki, Qəzalinin əsərləri bu gün də İslam dünyasında şüurlu və dinin əslinə uyğun bir dindarlıq işiq tutmaqdə davam edir. A.J.Vensinsk, de Miquel Asin Palacios, Marqaret Smith, Montqumeri Watt, rahib Bouyges tədqiqatlarında Qəzalinin yalnız İslam təfəkkürünə deyil, cahan mədəniyyətinə dərindən təsir edən nüfuzlu sima olduğunu dənə-dənə qeyd edirlər (Bax: 11, s.72; 14, s. 96).

1961-ci ildə Dəməşqdə keçirilmiş konfrans Qəzalının 900 illik yubileyinə qiyəməti təhfə olmuşdur. O zaman konfransda Qəzalının həyatı və dünyagörüşü haqqında 36 məruzə dinlənmişdi. Hörmətli professorümüz Q.Kərimov öz monoqrafiyasında bu barədə geniş məlumat vermişdir (Bax: 13, s. 100).

Qızılı yaradıcılığı bir dəryadır. Onu bir baxışla əhatə etmək mümkün deyil. Görüşləri, fikir və ideyaları bütün bəşəriyyətə ünvanlanmışdır. Onun dünyagörüşü o qədər universal və realdır ki, bəşər düşüncəsinin istənilən aspektindən yanasdıqda «dəvərli cövhər» tapmaq və ondan faydalanaq olar.

2008-ci ildə Qəzalinin anadan olmasının 950 il tamam olacaq. Haqqında Şərqi və Qərbi elm mühitində minlərlə tədqiqat işi yazılmış - onun ensiklopedik zəkasına müraciət tələbi və ehtiyacından doğur. Bu ehtiyac İslami dəyərlərə hörmətlə yanaşan Azərbaycanda da vardır. Dinin elmi-əməli mənimşənilməsində ensiklopedik bilik sahibi Qəzalinin irsi əhəmiyyətli rol oynayır. Mütəfəkkirin irsinin azərbaycan dilinə tərcümə edilmiş nümunələri, tədqiqat əsərləri müqayisə üçün çox azdır. Odur ki, dünya ictimai fikir tarixinin nüfuzlu nümayəndəsi, ensiklopedik bilik sahibi, sistemçi-filosof, müsəlman ideoloqu Əbu Hamid Qəzalinin yaradıcılığında araşdırılmamış fəlsəfi məqamlar, açılmamış mətləblər, diqqətdən yayılan maraqlı faktlar var və öz tədqiqatını gözləyir.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1. Banneth Ernst. Der Dfad der Gottesdienes. Salzburq, O. Müller, 1964.
2. Богоутдинов А.М. Очерки по истории таджикской философии. Сталинабад, 1961.
3. Большая советская энциклопедия. 9-ый том. Второе издание. М., 1951.
4. Bünyadov Z. Dinlər, təriqətlər, məzhəblər. Bakı, «Azərbayca.1» nəşriyyatı, 1997.
5. Bünyadzadə K. Təsəvvüf fəlsəfəsinin ilk mənbələri: Sərrac Tusi «əl-Lümə». Bakı, «Qamma servis» nəşriyyatı, 2003.
6. Erciyes universitesi ilahiyat fakültesi dergisi. Sayı: 6. Erciyes universitesi matbaası, Kayseri, 1989.
7. İmam Gazali, Devlet başkanlarına. Tercüme Osman Şekerçi. Fatih matbaası, İstanbul, 1969.
8. İmam Gazali, El munkizu min ed-dalal. «Cağaloğlu», İstanbul, 1963.
9. İmam Gazali, El mürşidül emin ila mevizeti-muminin. Bedir yayinevi, İstanbul, 1989.
10. İmam Gazali. Ey oğul. Bedir yayinevi, İstanbul, tarixsiz.
11. İmam Gazali. İhyau ulumid-din. 4 cilddə. Terc. Ahmed Serdaroglu. Bedir yayinevi, İstanbul, 1974 - 1975.
12. İmam Gazali, Kırk esas. Eskin matbaası, İstanbul, 1970.
13. Керимов Г.М. Ал-Газали и суфизм. Издательство «Элм», Баку, 1969.
14. Qardet L. L'İslam Religion Communauté. Paris, 1967.
15. Masse Anri, İslam. Tərcümə: C.Cabbarov, A.Ələsgərov. «AE» nəşriyyatı, Bakı, 1991.
16. Mevzuatu'l-Ulum, c. 2, s. 807.
17. Paşazadə A. Qafqazda İslam. Azərnəşr, Bakı, 1991.
18. Şəmsəddin Şəmi, Kaamus əl-Aləm., c. 6
19. Şərq fəlsəfəsi. Tərtibçi: Z.C.Məmmədov, BDU nəşriyyatı, Bakı, 2002.
20. Watt M. Muslim intellektual. Edinburq, 1971.
21. Taylan Necip, Qazzalinin düşüncə sisteminin temelleri. İstanbul, 1994.

РЕЗЮМЕ Ирада Зарганаева **О жизни и трудах Абу Хамид аль-Газали**

В статье дается информация о личности и научной деятельности Абу Хамеда ал-Газали (1058-1112), об основах его системы мышления в контексте его собственных произведений и исследований о нем. Рассматриваются с философской точки зрения проблемы, существующие в наследии Газали.

SUMMARY Irada Zarganayeva **On life and works of Abu Hamid al-Gazali**

In the article information on personalitu and scientific activities of Abu Hamid al-Gazali (1058-1112), foundations of thinking system of the philosopher in the context of his system of his works and researches on him is presented. The problems observed in Ghazali's legacy are considered from philosophical point of view.